

2005-ci ildən başlayaraq hər il fevralın 4-ü Dünya Xərcənglə Mübarizə günü kimi qeyd edilir. Həmin günün təsis edilməsinin başlıca məqsədi diqqəti bu qlobal problemdə yönəltmək, eləcə də xərcəng xəstəliyinin təhlükəlik dərəcəsi və onun yeni müalicə üsullarını dünya ictimaiyyətinə çatdırmaqdır.

Bir nöqtədə dayanan və məhdud şəkildə böyükən işlərlə adətən xoşxassəli hesab edilirlər. Xərcəng hüceyrələri meydana gəldikləri şısdən ayrıldığı təqdirdə, qan və ya limfa dövrəni vasitəsilə bədənin digər nahiyyələrinə yayıla bilirlər. Getdikləri nahiyyələrdə şiş koloniyaları meydana gətirir və böyüüməyə davam edirlər. Şiş sağlam toxumaları mehv edərək bədənin digər hissələrinə yayılıb inkişaf etdiğə bu, metastaz (şaxələnmiş) xərcəng adlanır və müalicəsi çox çətin olan keşkin vəziyyət ilə səciyyələnir.

Dünya Səhiyyə Təşkilatının proqnozuna əsasən, 2010-2020-ci illər ərzində qeyri-infeksiyon xəstəliklər, o cümlədən ürək-damar xəstəlikləri və xərcəng xəstəlikləri ilə bağlı ölüm hallarının 15 faizdək artması gözlənilir. Məlumatə əsasən, 2025-ci ildək dünyada 20 milyon yeni xərcəng xəstəsi qeydə alınacaq. Həmin halların 80 faizi aşağı və orta gəlirlər olan ölkələrde baş verəcək (Azərbaycan orta gəlirlər ölkələrə aid edilir). Avropa-da 2012-ci ildə 4 milyon yeni xərcəng həli qeydə alınıbsa, 2030-cu ildə bu rəqəm daha da artacaq.

Onkoloji xəstələrin, demək olar ki, yarısı Asiya ölkəlerinin payına düşür. Bu da əsasən Yer kürəsi əhalisinin 60 faizdən çoxunun dünyyanın bu hissəsində yaşaması ilə əlaqədardır. Dünya əhalisinin yalnız doqquz faizindən ibarət olmasına baxmayaraq, avropanılar bu göstəriçinin 23,4 faizini teşkil edir.

Ən geniş yayılmış onkoloji xəstəliklərin ilk üçlüyünü ağciyər, döş və bağırsaq xərcəngləri təşkil edir. Xərcəngin bu növləri öldürücü ilk beş xəstəlik siyahısına daxil edilib.

Onkoloji xəstələrin təxminən beşdəbir ağciyər xərcəngindən vəfat edir. İkinci yerde düz bağırsaq, mədə və qaraciyər xərcəngi dayanır. İlk beşliyi isə süd vəzi xərcəngi tamamlayır.

Ekspertlər ağciyər xərcənginin sayının artması barəsində həyəcan təbili əlavələrlər. Bu sahədə ən yüksək göstərici Şimali Amerika, Avropanın şimal və qərb bölgələri - xüsusilə Danimarka və Niderland, eləcə də Çin, Avstraliya, Yeni Zelandiyada qeydə alınıb.

Məlumat verilir ki, dünya ölkələri üzrə 2014-2050-ci illərdə ölümlərin böyük bir hissəsi tütinçəkənlər arasında ola-caqdır. Tədqiqatlar göstərir ki, tütündən istifadənin cəmi 50 faizdək azaldılması 2020-ci ildək 180 milyon insanların həyatını xilas etmiş olar.

Azərbaycanda xərcənglə bağlı ölüm hallarının artmasının səbəbi

Milli Onkologiya Mərkəzi direktorunuñ birinci müavini Fuad Quliyev III Beynəlxalq Uroonkologiya simpoziumunda məlumat verib ki, 2018-ci ildə Azərbaycanda ilk diaqnoz qoyulan 11 606 xərcəng xəstəsi qeydə alınıb və həmin xəstələrin 5 733 nəfəri kişidir: "Xərcəng xəstəlikləri sırasında ilk yerde ağ-



# Dünyaya saxələnmiş belə

ciyər, ikinci yerde mədə xərcəngidir. Prostat xərcəngi isə bu sıralamada 5-ci yerdədir. Ölüm hallarının artmasının əsas səbəbi xəstələrin həkimə çox gec müraciət etməsidir".

F.Quliyev bildirib ki, "Uroonkologiya" jurnalının 2019-cu il məlumatına əsasən, Rusiyada 100 min əhaliyə 40 nəfər, Ukraynada 26-27 nəfər, Belarusda 70 nəfər onkoloji xəstə düşür. Azərbaycanda isə bu say 100 min əhaliyə 7 nəfərdir: "15 il əvvələ nisbətən vəziyyət daha yaxşıdır. Amma bununla belə, son illər xərcəng xəstələrinin sayı və xəstəliklə bağlı ölüm halları da artıb. Səbəb odur ki, xərcəng xəstəliyinə tutulanlar çox gec, xəstəliyin 3-4-cü dərəcəsində həkimə müraciət edirlər, bu isə xəstələrin 50 faizini teşkil edir. Qazaxistanda, Ukraynada bu, 25 faizə, Belarusda 15 faizə qədərdir. Böyük xərcəngi ilə də vəziyyət oxşardır. 50 faizə yaxın xəsta 2-3-cü dərəcədə həkimə müraciət edir. Əsas səbəb isə maarifləndirmənin kifayət qədər aparılma-masıdır".

Bu xəstəliklə mübarizə üçün  
46,4 milyon manat ayrılın

2006-ci ildə Prezident İlham Əliyev tərəfindən imzalanmış "Onkoloji yardım haqqında" qanun bədxassəli işlərənə əziyyət çəkən Azərbaycan vətəndaşlarının pulsuz xüsusi tibbi və sosial yardım alması üçün hüquqi əsas yaradıb, "Onkoloji xəstələrinin şiş əleyhinə əsas preparatlarla təminati üzrə Tədbirlər Programı" isə dövlətimizin bu xəstəlikdən əziyyət çəkənlərə qayğısının əyani nümunəsidir.

Həmçinin dövlət tərəfindən xərcəng xəstəliyi ilə mübarizə tədbirləri üçün hər il maliyyə yardımına ayrılır. Dövlət bütçəsində 2020-ci ildə Səhiyyə xərcləri üçün nəzərdə tutulan vəsaitin 1124,1 milyon manatı məqsədli program və xidmetlər üzrə müvafiq tədbirlərin maliyyələşdirilməsinə sərf ediləcək. Burada xərcəng xəstəliyi ilə milli mübarizə tədbirlərinin maliyyə təminati ilə bağlı xərclərə 46,4 milyon manat ayrılmazı nəzərdə tutulub.

Onu da qeyd edək ki, 2009-cu ildə Milli Onkologiya Mərkəzinin, 2012-ci ildə Uşaq Onkologiya Mərkəzinin, 2014-cü ildə yeni müalicə korpusu və bədxassəli işlərin molekulyar diaqnostikası laboratoriyalarının, 2016-cı ilin aprelinde isə Milli Onkologiya Mərkəzinin nəzdində Nüvə Tibb Mərkəzinin açılması bu dehşətli xəstəliklə mübarizəni bir az daha asanlaşdırır.

## Profilaktika

Xərcəng hər zaman belə kimi qəbul edilir və bu xəstəlikdən yaxa qurtarmağın mümkünsüzlüyü düşünülür. Amma xərcəng xəstəliklərinin yaranma səbəblərini müəyyən etmek mümkün olmasa da, erkən müdaxilə neticəsində həmin xəstəliklərin təxminən üçdebir hissəsinin inkişafının qarşısını almaq olur. İlkin mərhələlərdə xərcəng işinin aşkar edilməsi onun uğurlu şəkildə müalicəsinə mümkün edir. Mütəxəssislər xəbərdarlıq edirlər ki, xərcəngə yoluxma hallarının 40 faizə qədərini qarşısını almaq mümkünkdür.

Asanlıqla qarşısı alına bilən xərcənglər müəyyən davranışlarla sıx əlaqəli olanlardır. Məsələn, siqaret çəkməmək, yaxud spirtli içki içməmək ağciyər, boğaz, ağız və qaraciyər xərcəngi kimi bir sira xərcəng növlərinin yaranma riskini azaldır. Kölğədə dayanmaqla, papaya və köynək vəsitsilə günəşdən qorunmaqla və günəş kremindən istifadə etməklə dəri xərcənginin qarşısı alına bilər. Həmçinin qidalanma bu xəstəliklə əlaqəli olduğuna görə, pəhriz vəsitsilə xərcəngdən qorunmaq mümkünkdür. Buna üçün təzə meyvələr, tərəvəzlər və bütün dənli bitkilərlə zəngin, az yağılı qidalardan istifadə məsləhət görülür.

Müəyyən peyvəndlər bəzi xərcəng növlərinin qarşısının alınmasında müsbət rol oynayır. Məsələn, uşaqlıq boyunu xərcəngi ilə əlaqədar olan papilomavirus əleyhinə peyvənd vurdurulması olduqca vacibdir. Bununla yanaşı, Hepatit B peyvəndləri qaraciyər xərcənginə səbəb olan Hepatit B virusunun qarşısını alır.

Xərcəngə təbiətin xəstəliyi deyirlər və bütün canlı orqanizmlərdən bu işlərə rast gəlinir. Əsas səbəblərdən biri yaş faktoru olsa da, ətraf mühit, yaşam şərtləri, müəyyən zərərlər vərdişlər xəstəliyin yaranmasını daha da sürətləndirir və getdikcə gənclərdə, hətta uşaqlarda ortaya çıxmışına səbəb olur, yeni növləri əmələ gəlir. Amma xəstəliklə bağlı ümidverici məqam onun zamanında aşkarlandıqda müalicəsinin mümkün olmasıdır. Buna görə də vaxtaşırı müayinə olunmaq, sağlam qidalanmaq, həyat tərzindəki pis vərdişlərdən yaxa qurtarmaq, stresdən, həyəcandan uzaq durmaq xərcəngə qalib gəlməyin və ona yaxalanmamağın ən asan yoludur.

2021-ci ilə qədər bu gün, yəni Dünya Xərcənglə Mübarizə günü "Mən varam və olacağam" şüarı altında keçiriləcək.

**Yasəmən MUSAYEVA,  
"Azərbaycan"**